



2022.- 11 dekabr.- S.10.

## "Bir millət, iki dövlət"

Ulu Öndər Heydər Əliyevin müdrikliyi, uğurlu dövlətçilik siyaseti, idarəetmə məharəti, eyni zamanda doğru və düşünülmüş xarici siyaseti onu dünyada uzaqgörən siyasi xadim, dövlət başçısı kimi tanıdı. Yürüdüyü siyasetin nəticəsidir ki, müxtəlif dünya liderləri onun şəxsiyyətinə böyük ehtiram və hörmət bəsləyiblər.



### Qardaşlığa, strateji müttəfiqliyə yüksələn münasibətlərin əsasını qoyan uzaqgörən siyasi xadim

Heydər Əliyev hakimiyyətə gəldiyi gündən xarici siyasetində Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi önəm verirdi. Azərbaycanın müstəqilliğini ilk tanıyan ölkə, qardaş Türkiye ilə əlaqələr Heydər Əliyevin hakimiyyəti dövründə yeni mərhələyə qədəm qoydu. İki ölkə arasında əməkdaşlıq genişlənməyə başladı. Bu əməkdaşlığın, əlaqələrin bünövrosinin möhkəm qoyulduğu isə hazırda iki ölkənin strateji müttəfiqliyə yüksələn münasibətlərindən də bəllidir.

Heydər Əliyev ümumilikdə türk dövlətlərinin yaxınlığının, əlaqələrinin möhkəm olmasının və türk birliyinin inkişaf etməsinin tərəfdarı idi və bunu çıxışlarında daim vurğulayırdı.

Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət veren Ümummilli Lider tez-tez qardaş ölkəyə səfərlər edir və müyyəyen məsələlərin həllində müzakirələr aparır. Türkiyənin sahib liderləri Turqu Özal, Süleyman Dəmərəl, Əhməd Sezərə əlaqələri səmimi münasibətə, dostluğa çevrilmişdi.

#### Azərbaycanla Türkiyəni bağlayan "Ümid" körpüsü

Elə bu münasibətlərin sayesində 1992-ci il martın 24-də Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiye Cumhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanı, beləliklə, Azərbaycanı Türkiyə ilə bağlayan Araz çayı üzərində Sədərək-Dilucu körpüsünün tikintisine başlanıldı.

Təməli 1991-ci il oktyabrın 29-da qoyulan köprü 1992-ci il mayın 28-də Müstəqillik Günündə (əvvəlki Respublika Günü - red) Heydər Əliyev və o vaxt Türkiyənin Baş naziri olan Süleyman Dəmərəl istirakı ilə təntənəli surətdə açıldı. Açılış mərasimində çıxış edən Ulu Öndər demişdi: "Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışq. Ancaq 70 ildir ki, bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu günü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, bizim bu diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nüəng bir köprü tikilibdir".

Süleyman Dəmərəl də çıxışında Azərbaycan-Türkiyə birliyindən danışmışdır: "Azərbaycan özünün ədələtlili mübarizəsində tək deyildir. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiye həmişə Azərbaycanla birlikdə olmuşdur və olacaq. Bu kədəri və sevinci birlikdə bölüşəcəyik. Bu köprü sadəcə Türkiye və Azərbaycanı deyil, iki ayrı dünyani, Avropaya Asiyani, Avropaya Qafqazları - hamısını bir-birinə bağlayacaq. Məhz onu dəyərlə edən də budur".

Heydər Əliyev ilə Süleyman Dəmərəl arasında dostluğa səykənən möhkəm bağlar olub. Çətin tarixi dövrdə bu birləşmənin gücünü daha da artırıb. Dostluq münasibətləri Heydər Əliyevin Süleyman Dəmərəl ünvanlığı məktublarda da

hiss olunurdu. Ulu Öndər S. Dəmərəlin doğum günü münasibətilə "Çankaya" köşkündə keçirilən görüşdə iştirak etmişdi.

"Türkiyə Respublikasının Prezidenti, Azərbaycan xalqının əziz dostu, qardaşı, mənim şəxsi dostum, qardaşım Süleyman Dəmərəl! Bu gün Azərbaycan Respublikasının böyük nümayəndə heyəti buraya, iqamətgahınıza Sizin doğum gününüzü təbrik etmək üçün gəlmişdir. Bizim hamımız buraya böyük sevgi, məhəbbət, hörmət hissi ilə gəlmişik.

...Əziz qardaşım, əziz dostum, mən sizin doğum gününüz, yubileyiniz münasibətilə Azərbaycan xalqı adından, Azərbaycan Respublikası adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik arzulayram. Əmin olduğumu bildirmək isteyirəm ki, hələ bundan sonra da bir çox illər siz Türkiyə Cumhuriyyətinə etibarlı rəhbərlik edəcəksiniz, onun gələcək sükançısı olacaqsınız, təkcə Türkiyənin yox, türk dünyasının, türk dövlətlərinin bir-birinə daha yaxın olması üçün böyük xidmətlər göstərəcəksiniz. Şübhə etmirəm ki, Azərbaycan Respublikasına, xalqına indiyədək göstərdiyiniz qayğı və diqqət bundan sonra da davam edəcəkdir. Siz həmişə Azərbaycan ilə bir yerde olmusunuz, bundan sonra da bir yerde olacağımıza biz tam əminik. Sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayram".

Göründüyü kimi, Heydər Əliyevin çıxışından bu münasibətlərin səmimiyyəti açıq-aydın sezilir. Bu ənənələri, dostluğunu isə hazırda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan davam etdirib möhkəmləndirir. Ənənələrə sadiq qalan dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək zirvəyə qaldırıblar.

#### Ulu Öndərin Türkiyə səfərləri

Heydər Əliyev Azərbaycan Prezidenti kimi Türkiyə 3 rəsmi, 2 qeyri-rəsmi, 15 işgüzar səfər edib.

Ulu Öndərin Türkiyəyə ilk rəsmi səfəri 1994-cü il fevralın 8-dən 11-dək davam edib və bu səfər ikitərəfli əlaqələrin inkişafına təkan verib. Səfər çərçivəsində Türkiyə Prezidenti, Baş nazir və parlamentin rəhbəri ilə görüşən Heydər Əliyev Böyük Millət Məclisində çıxış edərək iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi istiqamətlərindən danışır. Səfər çərçivəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə, siyasi məsləhətləşmələr barədə saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə və digər müümən sənədlər imzalanıb.

Heydər Əliyevin 5-8 may 1997-ci il tarixdə ikinci rəsmi səfəri zamanı keçirdiyi görüşlər, apardığı damışqlar nəticəsində imzalanmış sənədlər, strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə ilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri yeni mərhələyə daxil olub.

12-17 mart 2001-ci ildə Türkiyəyə növbəti rəsmi səfərdə iki döv-

lət arasında münasibətlərin son vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Səfər zamanı imzalanın vergilər, maliyyə, Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsinə dair saziş və digər sənədlər əməkdaşlıq siyasetinin davam etdirilməsinə şərait yaradıb.

İki ölkə arasında inkişaf etmiş əlaqələr, dövlət başçılarının səmimi, dostluğ, qardaşlıq səykənən münasibətlərinin nəticəsi olaraq Heydər Əliyev 1997-ci ildə Türkiyənin ən yüksək mükafatı "Dövlət nişanı", 1999-cu ildə isə "Atatürk Beynəlxalq Sülh Mükafatı"na layiq görüllər, Türkiyənin müxtəlif media qurumları tərəfindən dəfələrlə "İlin adamı" seçilib.

#### Müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrin banisi

Heydər Əliyev 1994-cü il oktyabrın 19-da Türk Dövlətləri Başçılarının 2-ci Zirvə Toplantısının açılışında çıxışı zamanı demişdir: "...Ötən iki il müddətində bizim dövlətlərimiz, mən xüsusən Azərbaycan haqqında demək istəyirəm, Türkiyə Cumhuriyyəti ilə əlaqələri çox sürətlə inkişaf etdiriblər. Bu dövrdə bu iki ölkə - Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr, mən deyə bilərəm ki, çox böyük sürətlə inkişaf etdirilir. Azərbaycanın üç il müstəqil dövlət kimi yaşadığı bir dövrdə biz Türkiyənin daim hörmətinə, ehtiramını hiss etmişik".

Heydər Əliyevin Türkiyənin milli bayramı münasibətilə Süleyman Dəmərəl ünvanlığı məktubunda isə yazılmışdır: "Sizi və bütün dost Türkiyə xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Zati-aliləri, azərbaycanlıları qəlbində Türkiyənin xüsusi yeri var. Əminəm ki, ölkələrimiz arasında dostluq və six əməkdaşlıq əlaqələri xalqlarımızın tərəqqisi işinə xidmət edəcək, onların hər ikisi üçün faydalı olacaqdır..."

Uzaqgörən siyasetçinin düşüncəsi, dediyi kimi də oldu. Azərbaycan-Türkiyə münasibətləri 2021-ci il 15 iyun tarixli "Şuşa Bəyannaməsi" ilə müttəfiqlik səviyyəsinə yüksəldi.

Heydər Əliyevin "Bir millət, iki dövlət" tezisini tarixboyu bir-birinin yanında olan türk millətinin bir-birinə qardaş, dost münasibəti, zamanın gəriddən doğan bütün çətin proseslərdə möhkəm birliyi doğurdu. Elə bu sözlərin tam gerçəkliliyinin 44 günlük Vətən müharibəsində də şahidi olduq. İlk gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət rəsmiləri, xalqı Azərbaycanın haqqında savasında yanında olduqlarını və daim olacaqlarını bildirdilər. Bu, bir daha Türkiyə Cumhuriyyətinin öz qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!" ifadəsinə sadiqliyini göstərdi. Dünyaya Azərbaycan-Türkiyə birliyini, iki ölkə əlaqələrinin yalnız siyasi müstəvidə olmadığını, əsasən tarixi köklərə əsaslandığını, səmimi qardaşlıq münasibətlərinə söykəndiyini sübut etdi.

**Əsmər QARDAŞANOVA,  
"Azərbaycan"**